

# GÖYDRCİN

ISSN- 0207- 4710

3

2005-ciil

Bayramınız  
mübarək!

NAĞIL  
VAXTI



"TOMİRİST"



ÖZÜN  
RƏNGLƏ



## XÖŞBƏXTLİK AXTARAN CEK

Inglis nağılı

Biri var idi, biri yox idi, Cek adlı bir oğlan var idi. Günlerin bir gündündə Cek səadət axtarmağa getdi. Bir az getmişdi ki, onun qarşısına pişik çıxdı.

- Cek, hara gedirsən? - Pişik ondan soruşdu.

- Səadət axtarmağa gedirəm.

- Olar, mən də səninlə gedim?

- Əlbəttə, olar. Nə qədər çox olsaq, bir o qədər yaxşıdır. Onlar bir az getmişdilər ki, qarşılara it çıxdı. It soruşdu:

- Cek, hara gedirsən?

- Səadət axtarmağa gedirəm.

- Olar, mən də səninlə gedim?

- Olar, olar. Nə qədər çox olsaq, bir o qədər yaxşıdır.

Onlar birlikdə yol getməyə başladılar. Bir az getmişdilər ki, qarşılara bir keçi çıxdı.

O, soruşdu:

Rəssam  
Aytən



- Cek, hara gedirsən?

- Səadət axtarmağa.

- Olar, mən də sizinlə gedim?

- Olar, əlbəttə, olar. Nə qədər çox olsaq, bir o qədər yaxşıdır.

Onlar bir az getmişdilər ki, qarşılara öküz çıxdı. Öküz böyüre-böyüre soruşdu:

- Hara gedirsən, Cek?

- Səadət axtarmağa.

- Olarmı mən də sizinlə gedim?

- Olar, əlbəttə, olar. Nə qədər çox olsaq, bir o qədər yaxşıdır.

Onların hamısı birlikdə yola duşduler. Xeyli gedəndən sonra uzaqda bir ev gördüler. Qaranlıq düşdü. Harda isə gecələmək lazım idi.

Oğlan heyvanlara tapşırı ki, heç hara tərpənməsinlər. Özü isə gizlicə evə yaxınlaşış pəncərədən içəri baxdı. Gördü ki, quḍurlar oğurladıqları pulları bölüşdürürlər.

Oğlan əl eləyib dostlarını yanına çağırı. Onun əmri ilə hay-haray salmağa başladılar. Pişik miyoldadı, it hürdü, keçi mələdi, öküz böyürdü, xoruz quqquldadı. Bir haray-həşir düşdü ki, gəl görəsən. Quldurların canına vahimə düşdü. Onlar pullarını və silahlarını atıb qaçıdlar.

Cek və dostları sakitcə evə girdilər. Yatmaq vaxtı idi. Cek ehtiyatlı tərpəndi. Pişiyə tapşırı ki, yelləncəyin üstündə dincəlsin, iti stolun altında yatırtdı. Keçini çardağa, öküzü zirzəmiyə göndərdi. Xoruza dedi ki, sən evin üstündə gecələ. Özü isə arxayınca yixilib çarpayının üstündə yatdı.

İşqlar sönəndən sonra quḍurlar bir nəfəri evə kəşfiyyata göndərdilər. O, gedən kimi qorxu içində geri qayıtdı və başını gələnləri danışmağa başladı:

- Evə girib, yüyrükdə əyləşmək istəyəndə gördüm ki, bir qarı orada oturub corab toxuyur. Az qala əlindəki mili gözümə soxmuşdu. (Bilirsınız ki, bu qarı yox, pişik idi).

- Stola yaxınlaşdım ki, pullarımızı götürüm, gördüm ki, onun altında bir çəkməçi çəkmə tikir. O, iynəni mənim ayaqlarına elə batırdı ki, az qala ağlım başından çıxmışdı. (Bunun çəkməçi yox, it olduğunu siz bilirsiniz).

- Çardağa qalxanda gördüm ki, burada kimsə taxıl döyür. O, zəncirlə məni elə vurdı ki, bir güclə canımı qurtardım. (Yəqin ki, bunun öküz olduğunu unutmamışınız).

- Bunlar hamısı heç. Evin üstündə bir cəngavər qışqırkı ki, oğrunu mənə verin. Mən güclə başımı götürüb qaçıdm. (Bu isə banlayıb haray salan xoruz idi).

Quldurlar bir daha geri qayıtmadılar. Cek və onun dostları ömürlerinin sonuna kimi bu evdə yaşıdlar. Onlar başa duşduler ki, səadət elə birlikdə sakit həyat sürməkdə imiş...